



BİNƏQƏDİ

Hamılıqla seçkilərə!

1 NOYABR MİLLİ MƏCLİSƏ SEÇKİLƏR GÜNÜDÜR

SƏH. 5

№39 (133) | 30 oktyabr 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Ermənistanın təxribatları heç vaxt cavabsız qalmayacaq



Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABS) və ATƏT-in fəaliyyətində olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspişki qəbul edib.

Görüşdə Prezident İlham Əliyev bildirdi ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir. Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar etmişdir. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməmişdir. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman möhv edilmişdir.

Dövlətimizin başçısı daha sonra qeyd etdi ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınmış və işğalçılar keyli sayda itki vermişlər. Prezident İlham Əliyev bildirdi ki, bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj

Sarkisyan məsuliyyət daşıyır.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur. Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırır. Prezident İlham Əliyev təəssüf hissi ilə vurğuladı ki, beynəlxalq ictimaiyyət və xüsusilə dövlətlər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər.

Azərbaycan Prezidenti bildirdi ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni bir siyasi təxribata əl atmış, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirmişdir. Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməmişdir. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

Prezident İlham Əliyev:

«Azərbaycanın çox güclü sənaye potensialı var»

Oktyabrın 25-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində «Azertexnolayn» Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında iştirak edib. Sənaye Parkında görülən işlərlə bağlı dövlət başçısına bildirilib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri də sənaye mərkəzlərinin yaradılmasıdır.

Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrinin daha sürətlə inkişaf etdirilməsinə tökan verir. Bu baxımdan, Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı xüsusi əhəmiyyət kəsb edir. Park Sumqayıt şəhərində əvvəllər ekoloji fəlakət zonası hesab olunan 296 hektar sahədə



yardımlı. Parkın yaradılmasının əsas məqsədləri ölkədə innovasiya və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait formalaşdırmaq, bu sahə üzrə sahibkarlığın dəstəklənmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sənaye zonasında 40-dək müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 10 minə qədər daimi iş yerinin açılması gözlənilir. İnvestisiya cəlb edilməsinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, buraya gətirilən texnika və texnologiya avadanlıqları əlavə dəyər vergisindən azad olunub. Sumqayıt Kimya Sənaye Parkında «bir pəncərə» sistemi tətbiq edilib. Burada artıq dörd rezident qeydiyyatı alınıb.

Sonra dövlətimizin başçısı zavodu işə salıb. Prezident İlham Əliyevə müəssisənin iqtisadi-texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, zavodda metaltökmə və emal sahələri fəaliyyət göstərir. Metaltökmə sahəsində ən müasir standartlar səviyyəsində qurulan və saatda 10 ton metalleri təmizləyən sistemə yerli mühəndislər tərəfindən dizayn olunmuş qaz və su siyirtmələri, dairəvi siyirtmə, yağın hidrantı, təkküreləyi və cütüreləyi hava təxliyyə vintu, menhol sistemi, siyirtmə qovşağı, müxtəlif növ quyu qapaqları kimi məhsulların istehsalı həyata keçiriləcək. Müəssisədə ildə 6500 ton müxtəlif diametrlərdə hidrotermal enerji məhsulları istehsal ediləcək. Zavodda üçnövbəli iş rejimində 250 nəfər işlə təmin olunacaq. Burada istehsal edilən məhsulların əsasən daxili bazarla tələbatın ödənilməsinə yönəldiləcək. Zavodun məhsulları, həmçinin, xaricə, o cümlədən Türkiyəyə, MDB dövlətlərinə və digər ölkələrə ixrac olunacaq. Dövlətimizin başçısı «Azərikimya» İstehsalat

Birliyinin etilen-polietylen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib. Bildirilib ki, son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yarandı, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alındı. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərini minimuma endirməsinə səbəb olub.

Zavodda istismara verilməsi yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq «Azərikimya» İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirkənlənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilaşdırılıb. Təmizlənmiş ərazilərdə məhsul tipli, ekoloji norma-lara uyğun yeni istehsal sa-

hələrinin tikintisi aparılıb.

Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiya-yə səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail olunub ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dəhəli rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməli qoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzül-dən xilas etdi, hətta «Azərikimya»nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə olub.

Diqqəti cəlb edən layihələrdən biri də gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. 2016-cı ildə istifadəyə verilmək bu qurğunun inşa edilməsinin əsas məqsədi Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənməsi suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır.

Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə

görüşüb. Prezident İlham Əliyev bildirdi ki, Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilib: «Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışına, bir böyük zavodun təməli qoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. «SOCAR Polymer» zavoduna 750 milyon dollar sermayə qoyulacaqdır və bu sermayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanın böyük sənaye potensialının inkişafı etdirilməsi və digər məsələlər barədə danışdı».

Dövlətimizin başçısı ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması, azad biznesin inkişafı və sahibkarlıq sahəsində şəffaflığın təmin edilməsi, iqtisadi islahatların davam etdirilməsi və digər məsələlər barədə danışdı.

TƏDBİR

SƏH. 2



2015-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat yığıncağı

18 OKTYABR


SƏH. 4



Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvətidir

QONAQ

SƏH. 7



Bəhrəm Bağırzadə: «Binəqədi mənim üçün doğma rayondur»

Yeni kompleks keyfiyyətli su təchizatını təmin edəcək

Oktyabrın 28-də Abşeron rayonunda «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzüçüli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzüçüli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Ceyranbatan Ultrasüzüçüli Sutəmizləyici

Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturunu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi



2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Sa-

ray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayan-

malar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək.

Ceyranbatan Ultrasüzüçüli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək. Dövlətimizin başçısı kompleks işə saldı.

Binəqədi rayonunda 2015-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat yığıncağı

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon təşkilatının akt zalında Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rayon idarələrinin nümayəndələri, idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Yığıncağı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın iqtisadi uğurlarından, respublikada həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən, habelə qarşıda duran vəzifələrdən danışmışdır.

Ölkədə iqtisadi inkişafın və sabitliyin qorunub saxlanmasının böyük uğur olduğunu vurğulayan X.İsgəndərov bütün bunların ölkə başçısının aparıcı uğurlu siyasətinin nəticəsi olduğunu qeyd etmişdir. Ötən dövr ərzində əldə olunan uğurlara yanaşı, rayonun qəsəbə və mikrorayonlarında həllini gözləyən bir sıra problemlərdən mövcudluğunu diqqətə çatdıran icra hakimiyyətinin başçısı aidiyyəti qurumlarla birgə həmin problemlərin həlli istiqamətində sistemli və ardıcıl iş aparıldığını vurğulamış, görülən işlər barədə sakinlərə obyektiv və dolğun məlumatların çatdırılmasını, insanların problemlərinə diqqətlə yanaşılmasını səlahiyyətli qurumlarla qarşısında mühüm vəzifə kimi müəyyənləşdirmişdir.

Sonra söz Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanova verilmişdir. Hesabat məruzəsi ətrafında çıxış edən İ.Süleymanov bildirmişdir ki, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, dünyada gedən global iqtisadi böhranın hələ də davam etməsinə baxmayaraq, dövlətimizin başçısının reallaşdırdığı üzəgötürən və müdrik siyasət nəticəsində Azərbaycanın iqtisadi tərəqqisi hazırda da davam edir və bu, respublikamızın dünyada mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasına yer almasına rəvac verir.

Qeyd olunmuşdur ki, cari ilin 9 ayında ölkə iqtisadiyyatı 3,7 faiz artmışdır ki, bu da Azərbaycanın dinamik inkişafını sübut edir. Aparılan islahatlar, eyni zamanda dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texniki təminat nəticəsində kənd təsərrüfatı sahəsi üzrə 6,7 faiz artım olmuşdur. O cümlədən makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Əhəlinin ümumi gəlirlərinin 5,8 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 3,7 faiz təşkil etmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının davamlı və planlı şəkildə icrası yeni müəssisələrin və iş yerlərinin yarınmasında, irimiqyaslı və çoxsahəli infrastruktur layihələrinin reallaşmasında müstəsna rol oynamışdır.

Bildirilmişdir ki, Binəqədi rayonunun sosial-iqtisadi həyatında 2015-ci ilin yanvar-sentyabr ay-



ları ərzində görülən işlərin yekunu olaraq, bir sıra nəticələr əldə edilmişdir. Rayonun sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1888,0 min manat, nəqliyyat sektorunda 4435,6 min manat, rabitə sektorunda 90,8 min manat artım müşahidə edilmişdir. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 46265,3 min manat əsas fondlar istifadə edilmişdir. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı dövr ərzində 451,3 manat təşkil etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 280204,4 min manat olmuşdur. Əhaliyə göstərilən xidmətlərin 20,2 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Cari ilin 9 ayı ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq 409,3 manata çatmışdır. Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 43.800 nəfər olmuşdur. Dövlət sektorunda işçilərin orta aylıq sayı 16 min 336 nəfər olmuş, qeyri-dövlət sektorunun payına isə 26 min 567 nəfər düşmüşdür.

Bu ilin oktyabr ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3 min 375 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunan məqsədlə 1495 nəfər vətəndaş müraciət etmişdir. Onlardan 1208 nəfəri isaxtaran kimi qeydiyyatla alınmış, bunlardan 511 nəfəri, o cümlədən 138-i qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilmiş, 108 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur. Rüb ərzində 112 nəfərə işsizlik statusu verilmiş, 125 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir. Əhəlinin sosial təminatının yaxşılaşdırılması məqsədilə cari ilin 9 ayı ərzində 2 min 738 ailəyə və ya 9 min 901 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Hazırda 3 min 886 nəfər təqaüd alır və Binəqədi rayon Əhəlinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 254 nəfər tək ahl vətəndaşa və əlilə xidmət göstərilir. Hesabat dövründə 34 min 244 pensiyaçı xidmət göstərilmişdir. Ödənilən pensiya məbləği 63,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq 212 manat təşkil etmişdir. Ötən dövr ərzində Binəqədi rayonunda daimi qeydiyyatda olan əhəlinin sayı 259 min 900 nəfər olmuşdur. Bu müddətdə 3 min 324 nəfərin doğumu və 1092 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 2 min 232 nəfər təşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında 1407 nikah və 406 boşanma halları qeydə alınmışdır.

Binəqədi rayonu ərazisində respublikanın işğal olunmuş bölgələrindən

olan 14 min 300 ailə - 54 min 965 nəfər məcburi köçkün faktiki məskunlaşmışdır.

Məruzəçi bildirmişdir ki, Bakı şəhərinin və onun qəsəbələrini sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Binəqədi rayonunda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhəlinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsinə nail olunmuşdur.

Hesabat dövrü ərzində cənab Prezident İlham Əliyev Bakı Atıcılıq Mərkəzinin, Beynəlxalq Avtovağzal ərazisində Bakı dairəvi yolunu birləşdirən körpünün və Stend Atıcılıq Kompleksinə gedən yolun, Respublika Əlillərin Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışında, 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərinin sonrakı vəziyyəti ilə tanış olmaq məqsədilə Binəqədi rayonuna səfər etmişdir. 2014-2016-cı illərə dair Dövlət Proqramında idman və digər sosial yönümlü sahələrdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi məqsədi ilə dağ velosiped yarışları üçün veloparkın hazırlanması, ilin mart ayında yekunlaşmış, rayon ərazisində yeni "Gənclər Evi"nin istifadəyə verilməsi üçün tamamlanma işləri başa çatmışdır. Proqramın mərhələli və planlı icrası nəticəsində rayon ərazisində yerləşən 298 və 157 saylı orta məktəblər təmir edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyələrinə uyğun olaraq, son illərdə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq işləri rayon sakinləri tərəfindən rəğbətə qarşılanmış, sakinlərin kommunal və digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır. Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrə rəsə və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda və digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Hazırda isə bu istiqamətdə işlər 8 mikrorayon S.S.Axundov 4 saylı binanın həyətində uğurla davam etdirilməkdədir.

Ötən dövr ərzində Z. Bünyadov prospektinin Binəqədi rayonu ərazisində düşən hissəsində landşaft dizayn memarlığı üslubunda xüsusi dekorativ güllərdən Avropa 2015 sözləri yazılan və oyunların loqosunu əks etdirən yaşılıq sahəsi yaradılmış,

5300 kvadratmetr çəmən salınmış, müxtəlif növdə 320 ədəd dekorativ ağac, 2000 ədəd kol, 11 min ədəd müxtəlif növdə gül əkilmiş, 5 min 300 kvadratmetr avtomatlaşdırılmış suvarma sistemi quraşdırılmış, 3 ədəd yeni müasir təhlükə cavab verən söhbətgah inşa edilərək istifadəyə verilmiş, I Avropa Oyunları marşrutunun keçdiyi ərazidə yerləşən bir çox sosial və digər obyektlərin fasadları müasir dekorativ üslubda təmir edilmiş və bir sıra işlər görülmüşdür.

Marşrutun keçdiyi Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi və Motodrom ərazisində Atıcılıq kompleksinə gedən yolun kənarlarında 1900 kvadratmetr yeni hasar inşa edilmiş, yol kənarı ob-



yeqlərin fasadı Betopan materialdan ibarət müasir tipli oda davamlı fasad örtüyü ilə üzlənmiş, 650 kvadratmetr metal konstruksiyadan ibarət 12 metr hündürlüyündə dekorativ arka quraşdırılmış, 3 min 835 kvadratmetr piyada səki yolu salınmış, 23 ədəd küçə işıqları dirəkləri, Biləcəri enişindən Avtovağzal qədər olan hissədə yol kənarlarındakı dekorativ hasara 6 min 502 kvadratmetr fasad işıqlandırma sistemləri quraşdırılmışdır. Bundan əlavə aparılan abadlıq-quruculuq işləri çərçivəsində Biləcəri qəsəbəsi ərazisində yollara ümumilikdə 36 min kvadratmetr yeni asfalt örtüyü salınmış, avtomobil dairəsi yenidən qurularaq 157 kvadratmetr hissə mərmər daşla üzlənmiş, 69 metr mərmər bordür düzülüb, dairənin mərkəzində isə 4 ədəd Türkiyə istehsalı olan işıq dirəyi quraşdırılaraq, avtovağzal istiqamətinə gedən iki ədəd körpünün 2 min 974 kvadratmetr alt hissəsi yenidən boyanmış, ərazidə yaşllaşdırma işləri həyata keçirilmişdir.

Avropa Oyunları marşrutunun Binəqədi rayonu ərazisindən keçən hissəsində marşrut boyu idman növlərinə aid 100-ə yaxın reklam və banerlər sifariş verilmiş, müəyyən idman növləri üzrə idmançıların xüsusi memarlıq formasında obrazları yaradılaraq müvafiq ərazilərdə yerləşdirilmişdir.

Rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq

işləri ilə əlaqədar I Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində ətraf mühitin qorunması məqsədilə sakinlər arasında maarifləndirmə işləri aparılmış, 25 sosial xarakterli tədbir keçirilmiş 64 ünvanda iməciklər təşkil olunmuşdur. O cümlədən məişət tullantılarının yığılması və daşınmasında mövcud olan bir sıra problemlər öz həllini tapmış, bu sahədə xüsusi diqqət ayrılmışdır. 9 ay ərzində ehtiyac olan sahələrdə yeni məişət tullantıları konteynerləri yerləşdirilərək rayon ərazisində gündəlik daşınan konteynerlərin sayı 2 min 256 ədədə çatdırılmışdır.

Hesabat dövrü ərzində rayonun abadlaşdırılması ərazilərində 3 min 770 ədəd müxtəlif növ ağac, 550 min 200 ədəd mövsümi gül-çiçək və kol bitkiləri əkilməmiş, 11 min 750 kvadratmetr çəmən örtüyü salınaraq işıqlandırma sistemi ilə təchiz edilmişdir. Bu müddətdə rayon ərazisində 119 yeni küçə işığı dirəkləri quraşdırılmış, 11 min 430 metr kabel xətti çəkilmişdir.

Ötən dövr ərzində rayonda məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi məsələsinə də xüsusi diqqət yetirilmişdir. İ.Süleymanov qeyd etmişdir ki, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırığa uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütamədi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbülları

keçid və yollar sakinlərin istifadəsinə verilmişdir. Hazırda bu sahədə işlər rayonun digər ərazilərində davam etdirilməkdədir.

Məruzəçi bildirmişdir ki, ümumilikdə vətəndaş müraciətlərinə baxılması, onların qaldırıldıqları problemlərin müsbət həllini tapması hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə görülən işlərin daim təkmilləşdirilməsi yolunda uğurlu addımlar atılır, vətəndaş müraciətlərinə baxılması sahəsində məsulyyətin artırılması və hesabatlılığın təmin edilməsi məqsədilə davamlı olaraq informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunmuşdur. Belə ki, yerli icra hakimiyyətlərində vətəndaş müraciətlərinə baxılması üçün daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları" təsdiq olunmuşdur. Həmin qaydalarda yerli icra hakimiyyəti orqanlarına daxil olan vətəndaş müraciətlərinin elektron qeydiyyatı, baxılması və sistemə daxil edilməsi qaydaları öz əksini tapmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması sahəsində elektron-informasiya texnologiyalarının müasir nailiyyətlərindən istifadə sahəsində bu günə

daşlardan ümumilikdə 2 min 834 müraciət daxil olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 806 vahid azdır. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 2 min 134-ü ərizə və 699-u şikayət olmuşdur.

Binəqədi RİH başçısı Aparatına 9 ay ərzində daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının müvəzələ və növlər üzrə bölgüsü barədə məlumatlar təhvil edilərək müəyyən olunmuşdur ki, müraciətlərin 62,9 faizi mənzil məsələləri, qalan müraciətlər - 8,3 faizi əmək və əhəlinin sosial müdafiəsi məsələləri, 2,1 faizi su-kanalizasiya, qaz, enerji və istilik problemləri ilə bağlı, 1,2 faizi nəqliyyat, 3,8 faizi qaçqınlar və məcburi köçkünlər üzrə, 5 faizi ailə-məişət məsələləri, 6,4 faizi vəzifəli şəxslərin hərəkəti və ya hərəkətsizliyi, 12,2 faizi digər mövzular ilə əlaqədar olmuşdur. Bu ilin yanvar-sentyabr ayları ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 3 min 563 vətəndaş, RİH başçısı tərəfindən isə 201 vətəndaş qəbul edilmişdir. Aparatın 2015-ci il üçün təsdiq edilmiş İş Planına uyğun olaraq, hesabat dövründə 18 Şura iclası keçirilmiş və 31 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərdə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə, o cümlədən mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Hesabat dövründə qanunsuz tikililərin və torpaqları zəbət etmə hallarının qarşısının alınması zamanı Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyindən, habelə korruptivə halları barədə 50 halda vətəndaşlar tərəfindən müraciətlər daxil olmuş və aparılmış araşdırmanın nəticəsi olaraq, 13 hal üzrə qərəzli şikayət olunması müəyyən edilmiş, vətəndaşa hüquq və vəzifələri izah olunduqdan sonra ərizənin baxılmasından imtina edilmiş, 35 hal üzrə iş şikayətlərdə göstərilən fakt olaraq öz təsdiqini tapmamış, 2 hal üzrə şikayət hal-hazırda icraatdadır. Vurğulanmışdır ki, vətəndaşlar bir çox hallarda mövcud qanunlara uyğun olaraq aidiyyəti qurumlarla razılaşmadan tikinti aparılması nəzərdə tutulmayan ərazilərdə, yaşıllıqların, yüksək gərginlikli elektrik xətlərinin, mühəndis-kommunikasiya xətlərinin, ekoloji texnologiyaların tələblərinə zidd olaraq fərdi yaşayış evlərinin tikintisinə cəhd edirlər ki, bu da gələcəkdə baş verəcək hər hansı təbii və ya texniki qəzalar zamanı insan həyatını təhlükə ilə üz-üzə qoyur.

Davamı səh. 3-də

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Binəqədi rayonunda 2015-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat yığıncağı

Əvvəlki səh. 3-də

2015-ci ilin yanvar-sentyabr ayları üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərək müəyyən olunmuşdur ki, "Sakinlərin Müraciət Xidməti tərəfindən cavablandırılmış zənglərin sayı 21 min 754, birbaşa cavablandırılmış zənglərin sayı 16 min 683, yaradılmış əks-əlaqələrin sayı 72 min 71,1 operator üzrə zənglərin orta sayı 81, tərtib edilmiş şikayət vərəqələrinin sayı isə 5071 olmuşdur.

Şikayət xarakterli 4 min 356 müraciətin 85,9 faizi tam həll olunmuş, 4,1 faizi qismən həllini tapmış, 10 faizinə müvafiq izahat verilərək həll edilmişdir.

Daxil olmuş şikayətlərin 2 min 541-i su-kanalizasiya, 802-si qaz təchizatı, 557-si lift problemləri, 499-u sakinləri narahat edən digər məsələlər, 282-si elektrik təchizatı, 236-si istilik təchizatı, 107-si zibil və tullantılar ilə əlaqədar, 47-si yolların yararsızlığı əlaqədar olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 225 vahid təşkil etmişdir.

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.

Bu ilin 21 yanvar tarixində 13 nəfər gəncdən ibarət "ASAN könüllüləri" iki aylıq, iyulun 4-də isə növbəti 13 nəfər gəncdən ibarət "ASAN könüllüləri" Binəqədi RİH başçısı Aparatında üç aylıq iş təcrübəsinə başlayaraq, peşə ixtisaslarına uyğun aidiyyəti şöələrdə təcrübə keçmişlər.

Bu ilin fevral ayının 24-də Xocalı Soyqırımına həsr olunmuş anım tədbiri keçirilmiş, 17 mart - Novruz bayramı təntənə ilə qeyd olunmuşdur. Həmçinin aprelin 27-də Binəqədi rayonunda görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünü münasibətlə tədbir keçirilmişdir. Aprel ayının 29-da isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş qrafikə və tədbirlər planına uyğun olaraq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətlə ümumrayon gül bayramı təşkil olunmuşdur. Həmçinin 28 May - Respublika günü, 26 İyun - Silahlı Qüvvələr Günü

dən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilmiş və bütün səhiyyə ocaqlarında bu məqsədlə hərtərəfli şərait yaradılmış və fevral-may ayları ərzində rayon əhalisindən 148 min 855 nəfəri tibbi müayinədən keçmişdir. 2-7 sentyabr tarixlərində "Binəqədi Gənclərinin II Liderlik Məclisi" layihəsində iştirak hüququ qazanmış gənclər Şəmkir və Gədəbəy rayonlarında Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində "Parlaq Zəka" oyunlarının çəkilişlərində iştirak etmişlər. 4 gün davam edən layihədə gənclər komandalar şəklində müxtəlif intellektual oyunlar və müsabiqələr çərçivəsində qalibiyyət uğrunda mübarizə apararaq, bir sıra ekskursiyaların iştirakçıları olmuşlar. 14 sentyabr tarixində isə "Binəqədi Gənclərinin II Liderlik Məclisi" layihəsinin iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşərək layihə barədə öz təəssüratlarını bölüşmüş və gənclərə göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnət-

Ümumilikdə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 280-dən çox tədbir keçirilmişdir. Hesabat dövründə Prezident İlham Əliyevin yürütdüyü əsaslı təmir olunmuş, yeni lift quraşdırılmış, yumşaq dam örtüyü təzələmiş və həyət abadlaşdırılmışdır. Mənzillər təmir olunduqdan sonra yeni mebel və digər avadanlıqlarla təchiz olunmuşdur. Sentyabrın 28-də mənzillərin açarları sakinlərə təqdim edilmiş



siyasət və ümummilli Lider Heydər Əliyevin azərbaycanlıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 37, gənclər və idman sahəsində 102, tarixi və əlamətdar günlərin qeyd olunması ilə bağlı 143, "Təmiz Binəqədi" sosial layihə çərçivəsində isə 4 tədbir keçirilmişdir.

Bu il mayın 19-da Azad-

və qısa müddət ərzində 54 mənzilin sahibi öz mənzillərinə köçmüşlər.

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər barəsində danışıq məruzəci qeyd etmişdir ki, ölkəmizdə bu prosese hazırlıq yüksək səviyyədə təşkil olunmuşdur. Binəqədi rayonu ərazisində parlament seçkilərinin demokratik, beynəlxalq stan-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

siyasət və ümummilli Lider Heydər Əliyevin azərbaycanlıq məfkurəsinin geniş təbliği, onun ideyalarının və irsinin öyrənilməsi məqsədilə 37, gənclər və idman sahəsində 102, tarixi və əlamətdar günlərin qeyd olunması ilə bağlı 143, "Təmiz Binəqədi" sosial layihə çərçivəsində isə 4 tədbir keçirilmişdir.

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-

darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-


darlığa uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Bildirilmişdir ki, hazırda rayon ərazi-



darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən



darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən



darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

darlıqlarını bildirmişlər. 19 sentyabr Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutmuşdur. Aksiya Binəqədi rayon bələdiyyəsi, "Green ASAN" Ekoloji Gənclər Birliyi, Koka-Kola şirkəti, ASAN Xidmətin "Green ASAN" təşəbbüsü ilə həyata keçirilmişdir. Aksiyada 500-ə qədər iştirakçı Binəqədi rayonunda yerləşən Novxanı ərazisinin ictimai çimərlik zonasında təmizlik aksiyasında iştirak etmişdir. Layihəyə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və ADA Universitetindən

Payız-qış mövsümünə hazırlığa həsr edilmiş müşavirə



Oktyabrın 26-da Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon kommunal təsərrüfatı sahəsində çalışan məsul şəxslərin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Azər Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının qəsbə və sahə inzibati dairələri üzrə nümayən-

dələri, rayon bələdiyyələri və kommunal sahədə çalışan məsul şəxslər iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar rayon təsərrüfatının vəziyyətini təhlil etmək, sakinlərin üzləşdikləri kommunal problemlərin həlli istiqamətində görülən işlərə nəzarətin gücləndirilməsi olmuşdur.

Müşavirədə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov ölkə başçısı İlham Əliyevin sədrliyi



ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərin həlli istiqamətində görüləcək işlərin icrasının yüksək səviyyədə təmin edilməsini xüsusilə qeyd etmişdir. İcra başçısı çıxışında ölkədə sabitliyin təmin edildiyini və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşadığını, ölkəmizdə sabitliyi daha da möhkəmləndirmək, sosial-iqtisadi inkişafı davam etdirmək məqsədilə hər

bir məmurun məsuliyyətlə çalışmasının zəruriliyini bildirmişdir. X.İsgəndərov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər ərafında gücləndirilmiş iş rejiminin tətbiq olunduğunu deyərək, vətəndaş müraciətlərinin yerində araşdırılması üçün onlara konkret tapşırıqlar vermişdir.

Tədbir kommunal sahədə çalışan məsul şəxslərin çıxışları və görülən işlər haqqında hesabat çıxışları ilə davam etmişdir.

Səhiyyə işçiləri ilə görüş keçirilib

Oktyabr 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonun səhiyyə işçiləri ilə görüşü keçirib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun səhiyyə sahəsində çalışan məsul şəxslər iştirak etdilər. Tədbiri icra başçısı Xaləddin İsgəndərov açaraq regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən danışdı.

Natiq çıxışında qeyd edib ki, hökumətin və Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi proqramlar əhalinin tibbi xidmətlərlə ən yüksək səviyyədə təmin edilməsinə səbəb olub. Azərbaycan səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların dövlətə həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini söyləyən icra başçısı bu sahədə əldə edil-



miş uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ulu öndər Heydər Əliyev ölkəyə başçılıq etdiyi bütün dövrlərdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir: "Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub". Binəqədi rayonunda da ölkə başçısının sərəncamına əsasən, aparılan tibbi müayinənin uğurla yekunlaşdığını vurğula-

yan Xaləddin İsgəndərov bundan sonra da rayon əhalisinə göstərilən tibbi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini bildirdi.

Görüşdə çıxış edən səhiyyə işçiləri səhiyyə sahəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bu sahə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsindən, əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasından, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində gəricəklənən siyasətin əsas prioritetlərindən danışdılar.

Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvətidir

Binəqədi rayonunda 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

MƏHƏBBƏT ORUCOV

Oktyabrın 15-də Binəqədi Rayon İcra Hakimiyyətində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə "Dövlətçilik və istiqlaliyyət tariximiz" mövzusunda tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Aydın Mirzəzadə, RİH başçısı Aparatının məsul işçiləri və rayon idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva dövlət müstəqilliyinin bərpa olunmasının 24-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından iştirakçıları təbrik edib. Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan A.Əliyeva bildirdi ki, sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini



Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan isə 70 il sonra yaranıb. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiyaya Akti qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrində olduğu azadlığa qovuşub". A.Əliyeva 1993-cü ildə ölkəmizdə ikinci dəfə haki-

azadlıq hərəkatı başladı: "İmperiyanın siyasi beyin mərkəzi sovet hərbi maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğvi edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi".

ma Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən xilas etdi. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttinə qədəm qoydu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən Heydər Əliyev "müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərəhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi".

Bu gün müstəqilliyimizin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini xüsusilə vurğulayan A. Mirzəzadə son on ildə ölkədə ciddi uğurların əldə olduğunu bildirdi: "Bu gün Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar məhz müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərir".

Azərbaycanda təhsil dövlətin diqqət mərkəzindədir



Oktyabrın 26-da Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Binəqədi rayonunda fəaliyyət göstərən ali və orta məktəblərin qabaqcıl müəllimləri ilə görüş keçirib.

Görüşü giriş nitqi ilə açan Xaləddin İsgəndərov dövlətimizin başçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı. Ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirən icra başçısı qeyd edib ki, son günlər cənab Prezident tərəfindən sahibkarlığın inkişafına əngəl ola biləcək maneələrin aradan qaldırılması yönündə məqsədyönlü işlərin həyata keçirilməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun

inkışafında yeni mərhələ olub.

Ölkədə həyata keçirilən təhsil islahatlarına münasibət bildiren Xaləddin İsgəndərov Binəqədi rayonunda fəaliyyət göstərən bütün məktəb və liseylərin rayon rəhbərliyinin xüsusi diqqət və qayğısında olduğunu vurğulayıb. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrin məktəblərin, xüsusən müəllimlərinin stimullaşdırılmasına xidmət etdiyini söyləyən başçı perspektivdə belə layihələrin daha intensiv həyata keçirilməsinə əminliyini söyləyib.

Görüşdə çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənəhazırlama İnstitutunun kafedra müdiri, dosent Yusif Aliyev, 244 nömrəli tam orta mək-

təbin direktoru, fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmiş müəllimlər Yəhya Abbasov və 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova, 100 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim İradə Əliyeva, 276 nömrəli tam orta məktəbdə çalışan Əməkdar müəllim Elxan Quliyev, 157 nömrəli tam orta məktəbin müəllimi, şair-publisist Adil Həmid, 135 nömrəli tam orta məktəbdə işləyən Əməkdar müəllim Rafiq Məmmədov və 99 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Nərminə Əliyeva ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən, təhsil işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıdan danışdılar. Natiqlər ölkədə həyata keçirilən işlərə və əhaliyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirdilər. Görüş iştirakçıları Binəqədi rayonunda aparılan abadlıq və quruculuq işlərini də yüksək qiymətləndirdilər.

Rayonun ictimai həyatında qadınların rolu əvəzsizdir

Oktyabrın 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun ziyalı qadınları ilə görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, YAP Binəqədi Rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva və rayonun müxtəlif peşə sahələrində çalışan ziyalı qadınları iştirak etdilər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması istiqamətində həyata keçirilən işlərdən və əldə edilmiş nailiyyətlərdən danışdı. Daha sonra ölkə-



də və dünyada baş verən ictimai-siyasi hadisələrə münasibət bildiren natiq ölkədə daxili sabitliyin qorunması və inkişafın davam etdirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərdə qadınların da üzünə əhəmiyyətli vəzifə düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edənlər bu gün Azərbaycan qadınının övladlarınıza qadın milliyətini və vətənpərvər

ruhda böyüdülməsi kimi şərfli bir işin öhdəsindən layiqincə gəlməklə yanaşı, demokratik cəmiyyət quruculuğunda da fəal iştirak etdiyini qeyd etdilər.

Sonda tədbir iştirakçıları ölkə rəhbərliyi səviyyəsində qadınlara göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirdilər.



bərpa etmək imkanı verdi: "Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Görək sınaqlara hazır olsan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale ələ gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq

miyyəte qayıdırdı və sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdiyini vurğulayaraq, ümummilli liderin həyata keçirdiyi böyük missiyanın bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Sonra "Dövlətçilik və istiqlaliyyət tariximiz" mövzusunda çıxış edən millət vəkili Aydın Mirzəzadə xatırladı ki, ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların

A.Mirzəzadə bildirdi ki, SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi, həmin il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiyaya Akti qəbul olunsa da, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdırdı və sonra əldə edib: "1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğ-

Hamılıqla seçkilərə!

Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatır

MƏHƏBBƏT ORUCOV

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbəti seçkilərə cəmi iki gün qalır. Noyabrın 1-də baş tutacaq seçkilərin yüksək səviyyədə keçirilməsi məqsədilə hazırlıq və təbliğat-təşviqat işləri artıq yekunlaşmaq üzrədir. Bütün seçkilərdə fəallığı ilə seçilən Binəqədi rayonunda da parlament seçkiləri ilə əlaqədar ciddi işlər görülüb: seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdırılıb, bütün səsvermə məntəqələri tam hazır vəziyyətə gətirilib, seçki günü müşahidəçilərin səsvermənin gedişini izləmələri üçün lazımı şərait yaradılıb.

Xatırladaq ki, rayon ərazisində üç müstəqil - 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyası və bir müştərək 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsi fəaliyyət göstərir. Sonuncu seçki dairəsinin 4 məntəqəsi Binəqədi rayonunun ərazisində yerləşib. Ümumilikdə rayon üzrə 115 seçki məntəqəsi mövcud-



və xalq üçün çalışmanın onun üçün ən ali vəzifələrdən biri olduğunu vurğulayıb. O seçkilərinə əmin edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə, seçicilərinin problemlərini, istəklərini və arzularının əsl carçısına çevriləcəkdir.

Görüşdə partiyanın rayon təşkilatının Şura üzvləri, seçki qərargahının üzvləri, həmin dairə seçki komissiyası üzvü YAP məşvərətçiləri və müşahidəçi-

ictimai-siyasi fəaliyyəti haqqında təqdimatla çıxış edib. Təqdimatda namizədin Azərbaycan parlamentində, müxtəlif beynəlxalq təşkilatlarda, ictimai sektorunda, 10 il deputatı olduğu Şirvan şəhərində çoxşaxəli fəaliyyəti haqqında məlumatlar əksini tapıb. Tədbirdə çıxış edən deputatlığa namizədin vəkili, tanınmış publisist, dairə ərazisində yaşayan Umud Rəhimovlu A.Quliyev mü-

lı Binəqədi üçüncü Seçki Dairəsindən Milli Məclisə bitərəf namizəd Mədər Musayev və seçicilərlə görüşü keçirilib. M.Musayev Seçki Qərargahından verilən məlumata görə, görüşdə qəsəbə sakinləri, ağsaqqallar, ərazidə yaşayan ziyalılar iştirak ediblər. 300-dən çox seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Niyaz Niftiyev Mədər Musayev son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə hesabat xarakterli məlumat verib. Səlahiyyətli nümayəndə xatırladı ki, M.Musayev ötən beş il ərzində ona müraciət edən seçicilərin problemlərini həllində yaxından iştirak edib: "Onun fəaliyyət dairəsi xüsusilə rayonda aparılan sosial-İnfrastruktur layihələri ilə bağlı təşəbbüsləri və icrasına köməklikləri ilə yadda qalıb. Millət vəkili seçildiyi dairəni əhatə edən hər iki qəsəbə və 9 mikrorayon ərazisində görülən işlər ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Bakı kəndlərinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılmasına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilib".



dur. Aparılmış son dəqiqləşmə zamanı müəyyən edilib ki, rayon üzrə seçicilərin sayı 147 min 932 nəfərdir. O cümlədən: 8 saylı DSK üzrə 46 min 840, 9 saylı DSK üzrə 48 min 154, 10 saylı DSK üzrə 47 min 890 və 12 saylı DSK üzrə isə 5 min 48 nəfər seçici var. Seçki prosesinin şəffaflığını təmin etmək məqsədilə ümumilikdə 31 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Eyni zamanda, qeydiyyatdan keçmiş hər bir namizədə bərabər səviyyədə təbliğat-təşviqat kampaniyasına şərait yaratmaq məqsədilə rayonda bütün dairələrdə bir qapalı və bir açıq yerin dislokasiyası təsdiq edilərək aidyyəti qurumlara təqdim edilib.

ləri, rayonun ictimai-siyasi həyatında fərqlənən ziyalılar və nüfuzlu şəxslər və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən K.Qafarovun səlahiyyətli nümayəndəsi Ramiz Göyüşov 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu seçicilərin diqqətinə çatdı-

rdığını deyən A.Quliyev ötən on illik deputat fəaliyyəti dövründə daim bu prinsiplərə söykəndiyini bildirdi: "Mənim üçün deputat olmaq xalqa vicdanla xidmət etmək, Azərbaycanda sakinlərlə görüşləri qələbəliklə keçib. İlk görüşünü 7-ci mikrorayondan başlayan A.Quliyevin təbliğat kampaniyasında vəkili, dairə ərazisində yaşayan ictimai fəallar, elm və mədəniyyət xadimləri, yazarlar, Qarabağ müharibəsi veteranları və 500-dən artıq könüllü iştirak edib. Seçki qərargahının rəhbəri Asif Əsgərli deputatlığa namizəd A.Quliyevin

meşələlərin həllinə əvvəllər olduğu kimi, bundan sonra da yaxından köməklik göstərəcək: "Bu illər ərzində gördüyüm işləri həmişə öz borcum bilməmişəm. Ona görə bundan sonra da dövlət üçün, xalqın üçün nə bacarırsam, onu da həyata keçirməkdə davam edəcəyəm. Mən sizin etimadınızı doğrultmasaydım indi qarşınızda belə almağın oturma bilməzdim". Mədər Musayev bildirdi ki, bundan sonra da işsizliklə mübarizədə dövlət siyasətinə dəstək verəcək, orta məktəblərdə yüksək qiymətlərlə təhsil alan şagirdlərə təqaüdlərin verilməsi önəmli davam etdirəcək, gənclərimizin sağlamlığını və zərərli vərdislərdən uzaqlaşdırılması yönündə keçirilən layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.



rib. O, Rəsulzadə qəsəbə seçicilərinə müraciət edərək bu uğurların davamlı və uzunmüddətli olması üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

"Deputat olmaq xalqa vicdanla xidmət etmək deməkdir"

Kampaniya çərçivəsində 8 saylı Binəqədi birinci seçki dairəsindən "Gələcəyə İnəmal" Seçkilərinin Təşəbbüs Qrupu tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Azay Quliyevin də sakinlərlə görüşləri qələbəliklə keçib. İlk görüşünü 7-ci mikrorayondan başlayan A.Quliyevin təbliğat kampaniyasında vəkili, dairə ərazisində yaşayan ictimai fəallar, elm və mədəniyyət xadimləri, yazarlar, Qarabağ müharibəsi veteranları və 500-dən artıq könüllü iştirak edib. Seçki qərargahının rəhbəri Asif Əsgərli deputatlığa namizəd A.Quliyevin

meşələlərin həllinə əvvəllər olduğu kimi, bundan sonra da yaxından köməklik göstərəcək: "Bu illər ərzində gördüyüm işləri həmişə öz borcum bilməmişəm. Ona görə bundan sonra da dövlət üçün, xalqın üçün nə bacarırsam, onu da həyata keçirməkdə davam edəcəyəm. Mən sizin etimadınızı doğrultmasaydım indi qarşınızda belə almağın oturma bilməzdim". Mədər Musayev bildirdi ki, bundan sonra da işsizliklə mübarizədə dövlət siyasətinə dəstək verəcək, orta məktəblərdə yüksək qiymətlərlə təhsil alan şagirdlərə təqaüdlərin verilməsi önəmli davam etdirəcək, gənclərimizin sağlamlığını və zərərli vərdislərdən uzaqlaşdırılması yönündə keçirilən layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, namizədlərin seçicilərlə görüşləri və təbliğat xarakterli digər tədbirlər oktyabrın 31-dək davam edəcək.

«Sənin səsin - sənin gələcəyin»

İlk dəfə səs verəcək gənclər maarifləndirilib

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasını təmin etmək məqsədilə ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP Binəqədi rayon təşki-



lir Qüdsi Bayramov, habelə ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Qüdsi Bayramov Milli Məclisə seçkilər, Binəqədi rayonunda ilk dəfə səs verəcək gənclərin sayı, o cümlədən rayon ərazisin-

Tədbirdə ilk dəfə səs verəcək gənc, Bakı Ali Neft Məktəbinin tələbəsi Pakizə Paşayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Qarayeva çıxış edərək seçki hüququndan istifadənin zərurətini vurğulayıblar. Ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin bilavasitə öz fəaliyyətlərində hiss etdiklərini deyən gənclər öz uğurlarından da söhbət açdılar.

Binəqədi RİH başçısının müavini Aygün Əliyeva və əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin dünyada uğurlu bir model olduğunu bildirdi. Ölkəmizdə gənclər sahəsində qəbul edilən qanunvericilik aktlarından, həyata keçirilən böyük layihələrin artıq bir nümunə kimi beynəlxalq aləmdə öz təsdiqini tapdığını deyən A.Əliyeva gəncləri bu hüquqlardan maksimum yararlanmağa və hər zaman dövlətin yanında olmağa çağırıb.

Tədbirin sonunda gənclərin maraqlarından sualları etraflı cavablandırılıb.



latının inzibati binasında 1 noyabr - Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə həsr olunmuş "Sənin səsin - sənin gələcəyin" adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin reis müavini Aydın Yusifov, Mərkəzi Seçki Komissiyası Katibliyi Beynəlxalq Əlaqələr Şöbəsi Treninq Sektorunun müdiri Ramin Nuriyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin reisi

də fəaliyyət göstərən Dairə Seçki Komissiyası və namizədlərin statistikasına haqqında məlumat verib. Seçkilərdə ilk dəfə səs verəcək gəncləri təbrik edən Aydın Yusifov isə onlara verilmiş seçki hüququndan yararlanmağı tövsiyə edərək seçkilərdə fəal iştiraka çağırıb. Ramin Nuriyev Azərbaycanın seçki prosesi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan bir sıra məqamlara aydınlıq gətirib, gənclərə seçkilərdə iştirak etmək üçün mövcud prosedurları izah edib.

Partiya üzvləri ilə görüş

M. ORUCOV

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 1 ünvanlı (Müdafie Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi) ərazi ilk partiya təşkilatında (ƏİPT) partiya üzvləri ilə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, ƏİPT-nin sədri Tofiq Süleymanov rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Tofiq Süleymanov ƏİPT-nin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, 27 sentyabr 2002-ci ildə təsis edilən təşkilat ötən 13 il müddətində daim öz fəallığı ilə seçilib. Yerli partiya üzvlərinin sayı 101 nəfərə çatıb və bunların 67-si qadın, 44 nəfəri isə 18-35 yaş arası gənclərdən ibarətdir. Partiya üzvlərindən 84-ü elmi, 17-si rəhbər vəzifələrdə çalışır. 98-i ali təhsillidir, 3-ü emlərlər doktoru, 7-si fəlsəfə doktoru adını daşıyır. Onun sözlərinə görə, ƏİPT üzvləri yüksək vətənpərvərlik iradəsi göstərərək, partiyanın ideyalarını hər yerdə layiqincə təmsil edirlər. T.Süleymanov YAP-a üzv olmaq üçün müraciət edən şəxslərin sayının günbəgün artdığını və bunu Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin siyasətinin vətəndaşlar tərəfindən dəstəklənməsinin təzahürü kimi qiymətləndirib.

Görüşdə yekun nitq söyləyən Ramiz Göyüşov son illər Azərbaycanın qazandığı uğurlardan bəhs edib. Bu gün ölkəmizdə bütün sahələrdə çoxsaylı nailiyyətlərin əl-



də olunmasında YAP-ın müstəsna rolunu xatırladan natiq partiyanın nişanname və proqramında qeyd olunan bütün məsələlərin xalqın istəklərinə və arzularından yaranmış və hakim partiyanın həyata keçirdiyi siyasətin ölkə vətəndaşlarının maraqlarına xidmət etdiyini vurğulayıb. Partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs edən R.Göyüşov ərazi ilk partiya təşkilatının uğurlu fəaliyyətini önə çəkib, bildirdi ki, partiya üzvləri bundan sonra da işlərini bu istiqamətdə qürməli və ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini əməli fəaliyyətləri ilə sübut etməlidirlər. Sədr 1 noyabrda ölkəmizdə keçiriləcək parlament seçkilərinə toxunaraq, partiya üzvlərini seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşün sonunda YAP-a üzv olmaq üçün müraciət edən şəxslərlə söhbət aparılıb. Onlar partiya üzvləri ilə görüşlərini bildirdilər, Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini vurğulayıblar.

Fəxri qonaq

Bəhram Bağırzadə:

«Binəqədi mənim üçün doğma rayondur»

ESMIRA ORUCOVA

Onu ictimaiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki tanınmış aktyor, rejissor, şoumen, yazıçı və rəssamı hamı tanıyır. Qeyd edək ki, o, həm də "Bakı-2015" ilk Avropa Oyunlarının çimərlik futbolu üzrə "ulduz elçi"si olub.

Qəzetimizin "Fəxri qonaq" rubrikasına dəvət etdiyimiz Bəhram Bağırzadə ilə söhbətimiz çox maraqlı alındı. İnsanlarda ən çox düzlük, saflıq, sədaqət və səmimiyyəti dəyərləndirən həmsöhbətimiz son dərəcə konkret, sözü üzə deyən, vətən, millət təəssübü çəkən bir insandır. Məsuliyyətli, sadə, Vətəna sonsuz məhəbbəti ilə hər kəsə nümunə ola biləcək bu insan həmişə milləti üçün dua edərək: "Allah bu milləti qorusun", - deyir.

- Bəhram müəllim, müsahibələrinizin birində demisiniz ki, on ildir özünü Bakının meri hesab edirsiniz. Bununla nə demək istəyirsiniz?

- Mən doğduğum, boya-başa çatdığım bu şəhəri çox sevirəm. Bakının hər qarışı mənim üçün əzizdir. Çoxları elə bilir ki, bu sözləri deməklə, Bakının meri olmaq iddiasındayam. Əsla belə bir fikrim yoxdur. Düşünürəm ki, Bakıda yaşayan hər bir sakin ilk növbədə özüni bu şəhərin meri hesab etməlidir. Mən də 10 ildir ki, özümü mer sayıram. Çünki özümə heç vaxt icazə verə bilmərəm ki, bulvarda və ya küçədə tum çırtlayım, ətrafı zibilləyim. Yaşadığım binanın mərtəbəsindən küçəyə zibil tullamağı, qayda-qanunu pozmağı ağıma belə gətirmirəm. Əgər hər bir Bakı sakinini bunları düşünərək şəhərin abadlığı və gözəlliyi xatirinə nəse edərsə, inanırı ki, şəhərimizin heç bir problemi olmaz.

Məgər bunun üçün mütləq mer olmaq lazımdır? Sadəcə yaşadığım, nəfəs aldığım şəhərin taleyi üçün narahat olmaq çox vacibdir. Bununla demək istəyirəm ki, mən daxilən çoxdandır ki, bir ziyalı, Bakını sevmə bir sakin kimi özümü bu şəhərin meri hesab edirəm. Yeri gəlmişkən, onu da deyim ki, Binəqədi rayonu da mənə doğmadır. Düzdür, mən bu rayonda yaşamıram, amma qohunlarımın, tanışlarımın ekseriyəti Binəqədi sakinidir. Bu gün təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yeni bir ab-hava hökm sürür:

hər yerdə quruculuq işləri görülür, yeni-yeni binalar, parklar istirahət mərkəzləri yaradılır. Belə işlər ölkənin hər bir bölgəsində rast gəlmək mümkündür. Aparılan tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, bütün ərazilərdə təmizlik işləri də ardıcıl surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı bütün sahələrə əhatə edib. Təsədüfi deyil ki, bu gün respublikamızın istənilən sahəsində tərəqqi dövrü yaşanır. Binəqədi rayonunda görülən abadlıq-quruculuq işləri göz oxşayır. İlk Avropa Oyunları ilə bağlı reallaşan "Təmiz Binəqədi" layihəsi şəxsən mənim çox xoşuma gəlmişdi. Bu layihəni rayonda görülən işlərin güzgüsü hesab etmək olar. Bayaq dediyim kimi, yaxınlarımız yaşadığı Binəqədi tez-tez yolum düşdüyündən, buradakı təmizlik, səliqə-sahmanın canlı şahidiyəm.

- Bəs Bakını sevmək, onun qayğısına qalmaq üçün mütləq bakılı olmaq lazımdır?

- Mən burada doğulmuşam, böyümüşəm, təhsil almışam, ailə həyatı qurmuşam. Atamın, babamın qəbri də bu torpaqdadır. Allah Taala mənə bu şəhərdə tanınmış insanlardan olmağı nəsib edib. Ailəmə ruzini bu şəhərdə qazanıram. Uca Tanrının bizə nəsib etdiklərinin qədrini bilmək gərəkdir. Bir də mən əslən bakılı deyiləm axı. Azərbaycanın hər hansı bölgəsində yaşasa idim, oranı da Bakını sevdiyim qədər sevərdim. Hər birimiz vətənimizi, şəhərimizi



Bəhram Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və incəsənət institutunun rejissorluq fakültəsində təhsil alıb (1994). 1992-ci ildən karikatura çəkir, respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır, Bakıda fərdi sərgisi də açılıb. 2004-cü ildən "Qalereya" jurnalının nəşiridir. Bəhram Bağırzadənin tanınmasında müstəsna rol "Bakılı oğlanlar" KVN komandası olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun sahibi olub və XX əsrin ən yaxşı komandalardan birində birinci yeri tutub. B.Bağırzadə 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin və Beynəlxalq Karikaturaçı Təşkilatları Federasiyasının Azərbaycan qrupunun üzvüdür.

sevək, onun qayğısına qalaq. Bir sözlə, malik olduğlarımızın qədrini bilək.

- Sizi tanıyanlar çılğın futbol azarkeşi olduğunuzu yazsı bilirlər. Siz həmdə "Neftçi"nin Müsahidə Şurasının üzvüsünüz...

- Futbol mənim həyatımdır və "Neftçi"nin fanatıyam. Həmişə sevimli komandamı dəstəkləyirəm və bununla bağlı tez-tez xarici səfərlərdə oluram. Çalışacağıq ki, ölkəmizdə futbolun inkişafına öz töhfəmizi verək.

- Bəhram Bağırzadəyə güc verən nədir?

- Mənə gücü verən Uca Tanrıdır. İstədiyimi həmişə ondan diləyirəm: ruzini də, bərəkəti də, cansağlığını da. 27 yaşından ibadət edirəm. Çalışırım ki, islam dininin qayda-qanunlarına riayət edim. Allah millətimizi qorusun! Bizə pis gözərlərdən uzaq ələsin, faciələrdən, bədbəxtliklərdən hiyf ələsin!

- Övladlarınızın gələcəkdə yolunuzu davam etdirməsini istərdinizmi?

- Qızım Tahirənin 13, oğlum Cavidin 11 yaşları var. Cavid cüdo ilə məşğul olur, Tahirə isə dama üzrə Azərbaycan və Bakı birincisidir. Bir valideyn kimi, övladlarının uğurlarını görəndə çox fərəhlənirəm. İkisi də əlaçdır. Yaxşı ki, (gülür) atalarına oxşamayıblar. Axı mən orta məktəbdə dərslərimə o qədər də fikir verməmişəm. Onlar istədikləri peşəni seçə bilirlər. Yeter ki, cəmiyyət üçün gərəklili insan olsunlar.

- Necə düşünürsünüz, Bəhram Bağırzadənin, Tahir və Cabir İmanovların, Murad Dadaşov və digərlərinin iştirak etdiyi KVN komandasını əvəz edənlər olacaqmı?

- "Neftçi" komandası 1966-cı ildə tarixdə səhifə yazdı: SSRİ çempionatında birincilik medala layiq görüldü. Ola bilər ki, bu

- Bəhram müəllim, deputat olmaq arzusu heç ürəyinizdən keçməyib ki?

- Mən azad düşüncəli və sərbəst bir insanam. Millət vəkili olmaq çox məsuliyyətli bir işdir. Gərək bütün günü işdə oturam. Mən azad rəssamam, öz işimi də sevirəm. Bir sözlə, deputat olmaq mənim üçün, elə öz sahəmdə də onlardan az iş görmürəm.

- Kitab oxumaqla aranız necədir?

- Əla. Əsasən sənətə uyğun kitabları mütaləyə edirəm. Anarın, Çingiz Abdullayevin əsərləri stolüstü kitablarımdır. Anarın əsərlərini dəfələrlə oxumuşam, yenə də oxuyuram, çünki orada həyat var və bu, mənə nostalji hisslər yaşadır.

Bir də həmişə cəmiyyətə, xalqımıza lazımlı bir insan olum.

- Siz həm də "Bakı-2015" ilk Avropa Oyunlarının çimərlik futbolu üzrə "ulduz elçi"si idiniz...

- Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi tələyin bir qisməti idi. Bu, ölkəmizin idman siyasətinə verilən önəmli təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və yüksək qiymətə layiq görülür. Bu, həmçinin, dünya ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. Bu Oyunlar Azərbaycan id-



kinin oynadığı komanda bir də heç vaxt olmayacaq. Təəssüf ki, belə futbol dahiləri bir daha doğulmayacaq. Tarix belələrinə bir dəfə yarıdır. Bu, bizim komandaya da aiddir. Ola bilər ki, bizdən də yaxşı və daha güclü komanda yaransın, amma bu, əvvəlki olmayacaq.

- Həyatda əsas məqsədimiz nədir?

- Mənə mənsub olan nə varsa - ailəm, sevgim, məhəbbətim yaşasın, övladlarım sağlam olsunlar, həyatda əziyyət çəkməsinlər. Mən də yaxınlarımla yanaşı, məqsədim budur. Tanrıdan başqa heç nə istəmirəm.

manı tarixində parlaq bir səhifə açdı. Hər bir azərbaycanlı kimi, mən də sevindim, "ulduz elçi" seçildiyimə görə fərəh hissi keçirdim. Şükürlər olsun ki, Oyunlar yüksək səviyyədə təşkil olundu. İdmançılarımızın uğurlu çıxışları isə ölkəmizdəki xoş ab-havamı daha da canlandırdı.

Zeytunluq sahələri genişləndirilir

MƏHƏBBƏT ORUCOV

Zeytun dünyanın subtropik ölkələrində qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yəni, göz xəstəlikləri və s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Zeytun ağaclarının ökilməsi həm də müqəddəs işlərdən hesab olunur. Çünki Quranı Kərimdə zeytun adı çəkilən 3 meyvədən biridir. Tarixi mənbələrə görə, dünyada zeytunun vətəni aralıq dənizi ölkələri sayılırsa da onun ikinci vətəni Abşeron hesab olunur. Əsasən may-iyun aylarında çiçək açıb oktyabr-noyabr aylarında bar verən Abşeron zeytunu tərkib etibarili ilə yüksək göstəricilərinə görə digər ölkələrdəki məhsullardan heç də geri qalmır. Əksinə tərkibindəki faydalı komponentlərə görə üstünlük təşkil edir. Tarixi mənbələrə görə aydın olur ki, zeytun 1500-2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malikdir.

Mütəxəssislərin fikrincə, zeytunluq kənd təsərrüfatının gəlirli sahə-

lərindən biridir. Aparılan uzunmüddətli araşdırmalar da bunu təsdiqləyir. Bu meyvəyə maraqlı və tələbat artıqca tanınmış biologlar və alimlər zeytunun sənaye əhəmiyyətini, tibbi dəyərini üzə çıxarıblar. Hazırda Türkiyə, Yunanıstan, İspaniya və İtaliya zeytunçuluqdan milyardlarla dollar gəlir əldə edirlər.

Azərbaycanda zeytunçuluğun inkişafı ötən əsrin 30-40-cı illərinə təsadüf edir. Hansı ki, həmin illərə kimi ölkəmizdə zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O vaxt zeytun ağacı əsasən Abşeronda ökilib- becərilirdi. Mütəxəssislərin sözlərinə görə, Abşeron yarımadasının təbii iqlim şəraiti, coğrafi mövqeyi və münbit torpağı zeytunçuluğun inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Məhz buna görə də zeytunçuluq təsərrüfatı səmərəliliyinə görə ilk olaraq zeytunçuluq sovxozu Abşeronda yaradılmışdır. Statistik məlumatlara görə, sovetlər dönəmində təkcə Abşeron rayonu ərazisində salınmış zeytun bağları 3 min hektar sahəni əhatə etmişdir.

Amma Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda ilk illər bu sahəyə münasibət kəskin şəkildə

dəyişmiş və nəticədə Bakıda və Abşeronda zeytun bağlarının sahəsi yarıbarzı azalmışdır. Alimlər, biologlar, kənd təsərrüfatı mütəxəssisləri nə qədər həyəcan təbili çalsalar da, həmin illər onların səsinə, fəryadını eşidən olmamışdır. Həmişəyaşıl zeytun ağaclarının qönülləri izi itirmək üçün məhsuldar ağacları gecə vaxtı kəşib məhv etdikdən sonra yerini də yandırmışlar. Ağaclara qənim kəsənlər sonra belə bir şeyə yaymışlar ki, guya bu ağaclar susuzluqdan və baxımsızlıqdan məhv olmuşlar. Həmin yaşılıqların yerində yenisi ökmək əvəzinə, şəxsi yaşayış binalar və şadlıq evlər və restoranlar ucaldırılmışdır. Amma 1993-cü ilin iyunundan sonra ölkədə digər sahələrə münasibət dəyişdiyi kimi zeytunçuluqda yenidən inkişafı üçün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə rəhbərliyi zeytun bağlarını ciddi fəlakətlərdən xilas edilməsi məqsədi ilə bir sıra vacib işlər görmüş və nəticədə zeytun bağlarını məhv etmək istəyənlərin qarşısı tədricən alınmağa başlanmışdır. Ölkə başçısı Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinə, yaşılıqların məhv edilməsinə kəskin münasibət bildirdikdən

sonra isə "işbazlar"ın əli-qolu tamamı ilə bağlanmış və zeytun bağlarından əl çəkilmişdir. Dövlətimizin başçısı ağacları kəsənlərə, bağları məhv edənlərə ciddi xəbərdarlıq edərək bu işləri törədənlərin cəzasız qalmayacağını bildirmişdir. Məhz görülən tədbirlərin nəticəsində ki, son illər Azərbaycanda zeytunçuluğun inkişafı prioritet sahələrdən birinə çevrilmişdir. Hazırda zeytunu Abşeronun hər bir güşəsində görmək olar. İndi demək olar ki, hamı bu qiymətli bitkinin meyvələrinin müalicəvi əhəmiyyətini bilir və ondan geniş istifadə edir. Hətta, bu dəyərli bitkinin meyvəsi ilə yanaşı yarpaqlarının da böyük müalicəvi əhəmiyyəti aşkarlanmışdır. Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş şəkildə istifadə edilir. Həkimlərin sözlərinə görə, köp və mədə qıçqırmasından, eləcə də bağırsağ xəstəliklərindən əziyyət çəkən xəstələrə isə hər yeməyində zeytundan mütləq istifadə etmələrinə ehtiyac var. Bundan əlavə bişirilən yeməklər də zeytun yağı ilə hazırlanmalıdır. Çünki zeytun yağı hər şeydən əvvəl bədəne enerji verir, bağırsaqları yumşaldır, qaraciyərin fəaliyyə-

yətini yaxşılaşdırır, sarılıq xəstəliyinə yaxşı təsir göstərir. Bağırsağ qurdlarının salınmasında, böyrəklərdə qum və daşların əmələ gəlməsinə mane olmasında da zeytun yağının faydası dənılmazdır. Pəhriz saxlayaraq arıqlamaq istəyənlər üçün isə, zeytun yağı əsl göyden düşmədir. İnsan bütün günü tox saxlayır. Bu baxımdan orqanizminizin elə bir üzvi yoxdur ki, bu nemət ona məlhəm olmasın.

Statistikaya görə, hazırda Azərbaycanda 1900 hektara yaxın zeytun sahəsi var və bunun 1556 hektarı bar verir. İndi Azərbaycanda ildə 60 ton zeytun yağı istehsal olunur və bu rəqəmin sürətlə artacağı söylenebilir. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda zeytun sahələrini artırmaq üçün geniş imkanlar var. Zeytun təkcə Abşeronda deyil, aran rayonlarında da bitdiyi üçün böyük bağlar salmaq mümkündür. Bu, Azərbaycana küllü miqdarda gəlir gətirə bilər. Əlavə edək ki, Binəqədi rayonunda da zeytun bağlarının qorunmasının da ciddi fikri verilir. Belə ki, zeytunluq ərazinin qanunsuz təbət edilməsinin və ağacların kəsilməsinin qarşısını almaq üçün son illər rayon icra hakimiyyəti ilə bələdiyyələr tərəfin-



dən müvafiq tədbirlər görülmüşdür. Araşdırmalar onu göstərir ki, zeytunluq qorunub saxlanılmasında və ağacları qulluq edilməsində ictimaiyyətin köməyinə də ciddi ehtiyac var. Bu sahədə əsas təsir vasitələrindən biri insanları marifləndirməkdir.

Yeri gəlmişkən hələ bir müddət öncə Heydər Əli-

yev Fondunun Prezidenti Mehrriban Xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəyə Bir Ağac Əkək" aksiyası çərçivəsində ölkədə 3 milyondan artıq ağac ökilmişdir. Kampaniya Binəqədi rayonunun ərazisində xüsusilə kütləvi xarakter almış, bir çox ərazilərdə zeytunluqlar salınmışdır.

Azərbaycan gəncləri narkotiklərə "yox" deyir!



Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklərə "yox" deyir" mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib. Məqsəd Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1-ci bəndinə əsasən yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlar arasında sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin genişləndirilməsidir.

İnşa yazı müsabiqəsində 83№-li məktəb-liseyin 7a sinif şagirdi Əminə İslam I yerə, 301 №-li tam orta məktəbin 11a sinif şagirdi Şəfəq Laçınova II yerə, 283 №-li tam orta məktəbin 11b sinif şagirdi Şəlalə Əliyeva isə III yerə layiq görülüb. Rəsm müsabiqəsində 144 №-li tam orta məktəbin 5b sinif şagirdi İldırım Məmmədov, 301 №-li tam orta

məktəbin 8c sinif şagirdi Mürşüd Əliyev və 126 №-li tam orta məktəbin 9b sinif şagirdi Mehriban Ələsgərovanın əl işləri qalib adını qazanıb. Hər iki müsabiqə üzrə ilk 3 yeri tutan şagirdlərin inşa yazıları və rəsmləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən "Azərbaycan gəncləri narkotiklərə "yox" deyir" müsabiqəsinə təqdim olunub.



Beynəlxalq əlaqələr genişlənir

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənəzmlənmə İnstitutunun (BPKİYI) rektoru, professor Aşef Zamanov Birləşmiş Krallığın Norveç Dil Təhsili İnstitutunun dəvəti ilə bugünlərdə Norveç şəhərində ezamiyyətdə olub.

Səfər çərçivəsində müəllimlərin peşəkar inkişafı və innovativ layihələrin işlənməsi, BPKİYI-nın inkişaf planı, əməkdaşlığın səviyyəsi, ingilis dilinin tədrisində keyfiyyət standartlarının təkmilləşdirilməsi məqsədi ilə birgə fəaliyyət, tədrisdə

innovasiyaların tətbiqi mövzusunda söhbət aparılıb. Görüşdə həmçinin "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda növbəti beynəlxalq elmi konfransın 2016-cı ildə birgə keçirilməsi müzakirə edilmişdir.

Aşef Zamanov Lids Universitetində olub və bir sıra görüşlər keçirib. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir. İnstitutun müəllifi olduğu bir neçə monoqrafiya universitetin kitabxanasına hədiyyə olunub.

Ərazi ilk partiya təşkilatının təsis yığıncağı

Oktyabrın 17-də YAP Binəqədi rayon təşkilatının Rəsulzadə qəsəbəsi, Baksol ərazisində yerləşən "Bakı Teksstil Fabriki" MMC-nin ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib. Tədbirdə rayon təşkilatının sədri Ramiz Göyüşov, MMC-nin direktoru Səkinə Babayeva və partiya üzvləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Səkinə Babayeva rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verib, işçilərin ölkə başçısı İlham Əliyevin siyasətini daim dəstəklədiklərini və ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini bildirdi. Qeyd edib ki, müəssisənin işçiləri MMC-də yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı rəhbər orqanlara müraciət ediblər. Direktor onların müraciətlərinə müsbət cavab verdiyini



və yeni ərazi ilk partiya təşkilatının yaradılmasına dəstək göstərildiyinə görə YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirdi.

Yığıncaqda çıxış edən Ramiz Göyüşov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən, YAP-ın yaranma tarixindən, YAP üzvlərinin sarının günbəgün artmasından,

partiyasının strukturundan, rayon təşkilatının fəaliyyətindən və s. aktual məsələlər barədə danışıb. O, yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi təklifini dəstəklədiklərini və bu istiqamətdə görülən işlərin rayon təşkilatının fəaliyyətinə təkan verəcəyini qeyd edib.

Tədbirdə çıxış edən təşəbbüsçülər dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin

ölkəmizi tərəqqiyə aparan siyasi kursunu bəyəndiklərini və öz fəaliyyətlərində bu siyasətə daim dəstək verəcəklərini söyləyiblər. Daha sonra yeni təsis edilən ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət İdarə Heyəti seçilib. İdarə Heyətinin təklifi əsasında müəssisənin icraçı direktoru Elçin Babayev sədr, müəssisənin əməkdaşları Ramin Şükürov və Türkan Məmmədov isə sədr müavinləri seçiliblər. Yığıncaqda, həmçinin, ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının tərkibi formalaşdırılıb. Türkan Məmmədov Şuranın sədri seçilib.

Tədbirin sonunda yeni sədr və müavinləri çıxış edərək onlara göstərilən etimada görə partiya rəhbərliyinə və İdarə Heyətinə minnətdarlıqlarını bildirdi, bu etimadı layiqincə doğruldaqlarına söz veriblər.

Gənclər siyasətinin gələcək həyatımızda əvəzsiz rolu

Gələcək – biz gənclərlə gələcək... Hər zaman bu fikri özüm üçün deyim olaraq bilmişəm. Düşünürəm ki, insan hər yaşda, xüsusən də gənc yaşlarında əldə etdiyi uğurlarla kifayətlənməməli, daim oxumalı, öyrənməli, özünü hərtərəfli müsbət istiqamətdə inkişaf etdirməyə çalışmalı və daha böyük uğura doğru iri addımlarla irəliləməlidir.

Əlbəttə, bu, ilk addımların atan bir gənc üçün o qədər də asan olmaya bilər. Lakin əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən

gənclər siyasətini gördükdə, bir gənc olaraq düşündüyüm yalnız bu olur: "Azərbaycan gənci belə bir siyasətin, dəstəyinin içində olmaqla çox şanslıdır və bunu dəyərləndirməli, inkişaf etdirməli və hər sahədə ön cərgələrdə yer almalıdır".

Bu gün Azərbaycan Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və s. kimi dövlət qurumları bilavasitə gənclər siyasətinin uğurla həyata keçirilməsində müstəsna rola malikdirlər. Bu gün Azərbaycan gənclərinin vətənpərvərlik, tarix, ədəbiyyat, ekologiya, turizm, in-

cəsənət və s. mövzularda maraqlı və qiymətli layihələrini hər kəs qəbul edir və qiymətləndirir. Bu baxımdan, gənclərimizə göstərilən dəstəyə görə Azərbaycan Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanı fəal şəkildə dünya ölkələrində təmsil etmək, tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi xarici ölkə vətəndaşlarına çatdırmaq, digər ölkələrin gəncləri ilə ünsiyyət qurmaq, onların adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq, ölkələrarası dostluq

münasibətləri yaratmaq və s. kimi imkanları biz gənclər yaratdıqları üçün Mədəniyyət və Turizm Nazirliyinə sonsuz təşəkkürümüzü bildiririk.

Və sonda... "Gələcək – biz gənclərlə gələcək" şüarını daim özlüyümdə düşündən Azərbaycan gənci cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin dəstəyi ilə həqiqətən də Odlar Yurdu Azərbaycanın işıqlı gələcəyinin təminatıdır...

*Fatimə Ramazanlı,
YAP Binəqədi rayon
təşkilatının fəal gənci*

Binəqədili gəncin fərdi layihəsinin təqdimatı

Oktyabrın 20-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş rayonun fəal gənci Nilufər Yunusovanın "Yaşıl Ürək" adlı fərdi layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi RH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhət-



çisi Rəvanə Abdullayeva, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Əli Qənbərli, gənclərlə iş üzrə nümayəndələr, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Gənclər Fondunun fəaliyyə-

loji layihə haqqında ətraflı məlumat verib.

Rəsmi hissədən sonra layihə iştirakçısı olan 50 nəfər məktəbliyə Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin IV kurs tələbəsi Günay Zeynalınnın təqdimatında ekologiya mövzusunda təlim keçilib. Məktəblilərin böyük marağına səbəb olmuş təlimin sonunda şagirdləri maraqlandıran suallara cavablandırılıb. Qeyd edək ki, layihənin icrası müddətində iştirakçıların "Təmiz Şəhər" ASC-yə ekskursiyası və mövzu üzrə rəsm sərəncamı təşkil edilmiş və nəzərdə tutulub. Layihə başa çatdıqdan sonra iştirakçılara sertifikatlar verilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



1646

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

Ümumdünya Statistika Günü ilə bağlı tədbir

20 Oktyabr - Ümumdünya Statistika Günü ilə əlaqədar Dövlət Statistika Komitəsinin Binəqədi rayon şöbəsində toplantı keçirilib. Tədbirdə Statistika şöbəsinin rəisi Həmət Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Allahverdiyev, Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi Əhməd Vəkilov və digər qonaqlar iştirak ediblər.

Giriş sözü ilə çıxış edən H. Məmmədov BMT-nin Baş Məclisi tərəfindən 20 oktyabr tarixinin "Daha yaxşı həyat" devisi altında "Ümumdünya Statistika Günü" elan olunduğunu qeyd edərək, statistikanı həyatımızın və iqtisadiyyatımızın güzgüsü adlandırdı: "Dövlətimiz və hökumətimiz tərəfindən statistikalərin əməyi həmişə qiymətləndirilib. Möhtərəm Prezident İlham Əliyev 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Sta-



tistika Komitəsinin rəhbər işçilərini və bir qrup əməkdaşlarını, ümumilikdə 22 nəfəri orden və medallarla təltif edib. Ümummilli lider Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır", - sözləri bizə verilən ən yüksək qiymətdir".

H. Məmmədov gələcək işlərində dövlət başçısının etimadını doğrultmaq məqsədilə daim səylə çalışacaqlarını bəyan edib. Sonra rayon şöbəsinin məsləhətçisi Aqil Hüseynov statistikanın tarixi, statistika orqanlarının işinin səviyyəsi, statistik hesabatların işlənməsi üçün program təminatları ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

E L A N

Binəqədi rayon Bilərci Bələdiyyəsinin "Səma" LTD MMM-yə verdiyi 1058 saylı qərar itdiyi üçün etibarsız sayılır.

Daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilib.

Tarif (qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənilib ki, bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

Bələliklə, indiyədək qiymətləri tənzimlənməmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 96%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satış qiyməti təsdiq

edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) «Şuranın Qərarları» və «Dərman vasitələri» bölmələrində yerləşdirilib.

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş iclasında həmçinin, malın mənsə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılış və müvafiq qərarlar qəbul olunub.

Bələ ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və ixracın stimullaşdırılması barədə verdiyi tapşırıqların icrası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Kollegiyası iclasında qəbul edilmiş qərar əsasında, Nazirliyin tabeliyində olan «İstehlak Mallarının Ekspertizası Mərkəzi» MMC-nin müraciətinə baxılış və qeyri-neft məhsullarının ixracı zamanı malın mənsə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb.